

AZƏRBAYCAN ANİMASIYA KİNOSENDA NİZAMI GƏNCƏVİ MOTİVLƏRİ

Sevinc ƏZİMOVA

Nizami Gəncəvinin yaradıcılığı kiçik yaşılı oxular üçün də hər zaman maraqlı və tərbiyəvidir. Onun poemalarından alınmış müxtəlif süjetlər orta məktəb ədəbiyat dərsliklərinə salınır, ayrıca kitab şəklində çap olunaraq uşaqların ixtiyarına verilir. Hətta birinci sinifdə oxuyandan, əlimiz qələm tutub yazmağa, oxumağa başlayandan Nizami Gəncəvinin hekayətləri, səhbətləri ilə tanış olmağa başlamışdır. "Əlifba" kitabımızda tanış olduğumuz ilk hekayətlərdən biri də məşhur "Kərpikəsən kişinin dastanı" olub.

Bu günə qədər Nizami Gəncəvinin əsərlərindən alınmış onlarla belə hekayə uşaqlarımız üçün uyğunlaşdırılmış, onların başa düşəcəyi dilde təqdim olunub. Bu hekayətlərdən ən məşhurları "Sultan Səncər və qan", "Kərpikəsən kişinin dastanı", "Nuşirəvanla vəziri və bayquşların səhbəti", "Fitnə", "Xeyir və şər", "Şah və xidmətçi" əhvalatlarıdır. Sonuncu üç hekayət Azərbaycan animasiya kinosu ustalarının da diqqətini cəlb etmişdir, Nizami Gəncəvinin "Xəmsə" sindən alınmış süjetlər əsasında mövzunu və ideya-məzmunca daha çox yuxarı sınıf şagirdlərinin və yeniyetmə gənclərin yaş qrupuna uyğun gələn "Fitnə", "Şah və xidmətçi", "Xeyir və Şər" filmləri çəkilmişdir.

Hemin filmlərde müəlliflər dahi şairin ideyalarına sadıq qalmış, saf məhəbbətdən, dürüstlükden, insanlıqdan, xeyirxahlıqdan, yoldaşlıqdan danışmışlar. Yeniyetmə tamaşaçılar üçün həm məzmunca, həm tərbiyəvi baxımdan maraqlı olan bu filmlər müəyyən mənəda şairin yaradıcılığı, ideyaları haqqında təessürat yarada bilir.

1970-ci ildə "Azərbaycanfilm" də rejissor Ağanağı Axundovun Ədhəm Qulubəyovun ssenarisi əsasında çəkdiyi "Fitnə" filminin mövzusu və süjet xətti Nizami Gəncəvinin "Yeddi gözəl" poemasındaki "Bəhramın öz kənizi ilə macərası" və "Bəhramın ovlaqdan Sərhəngə qonaq getməsi" hekayətlərindən götürülmüşdür. Quruluşçu rəssam Elbəy Rzaquliyev film təsvir həllini Şərq miniatürü üslubunda vermişdir. Bu üslubun seçilməsi də təsadüfi deyil, ekranda orta əsrlərin ab-havasını, mühitini yaratmaq üçün yerinə düşür.

Filmdə göstərilir ki, Bəhram şah Fitnə adlı kənizini çox sevir. Onu hətta ova da özüyle aparr. Əhvalata görə Fitnə tez-tez ud çalar, Bəhram şah da qulaq asardı. Amma biz nədənsə filmdə Fitnənin arfa çaldığını görürük, diktoranın təsvir arxasında oxuduğu mətndə isə Fitnənin ud çaldığı deyil, orijinal əsərdə də Fitnə ud çalır.

Bir gün ov zamanı Bəhram şah ceyranları necə məharətlə ovladığını ətrafa nümayiş etdirərək lovğalanmaq istəyir. O, oxu elə atır ki, ceyranın ayağını qulağına tikir. Şahın lovğalığı Fitnənin xoşuna gəlmir, "bu sənin məharətin yox, vərdişindir" deyə şahın məharətində böyüdülücək bir şey olmadığını bildirir. Şah

Fitnəyə çox qəzəblənir və Sərhəngi çağırıb Fitnənin başını kəsməyini tapşırır.

Sərhəngin Fitnəni öldürməyə əli gəlmir. Şaha isə qızı öldürdüyünü deyir. Günlər keçdikcə şah başa düşür ki, Fitnənin yeri başqadır, onu heç kim əvəz eləmir. O, Fitnə üçün çox darixir, qüssə çekir. Günlərin bir günü fikrini dağıtmak üçün Sərhəngin evinə qonaq gəlir. Bu vaxt böyük bir öküzü boynunda uzun pillekənlər yuxan qaldıran üzübağlı qəribə qız görür. Təəccübünü gizləməyə çalışaraq, qız "bu hünər deyil, vərdişində" deyir. Onda Fitnə şaha "ceyranın ayağını başına tikmək vərdişdən deyil, amma öküzü boynunda qaldırmaq vərdişdəndə?" -deyə sual edir. Bəhram şah Fitnənin öldürülmediyini görəndə sevinir, eyni zamanda öz səhvini başa düşüb üzr istəyir.

Nizami Gəncəvinin bir çox qadın qəhrəmanı kimi Fitnə də yadda qalan və maraqlı obrazdır. Dahi şairin qadın personajları orta əsrin cəhaləti içinde itib-batan, qaranlıqlara qərq olan qadınlardan fərqlidirler, onlar sözü üzə deyən, qorxmaz, cəsarətli, ağıllı və tədbirlidirlər. Bu obrazlar nə fiziki, nə əqli məhərətdə kişilərdən geri qalmır, hətta çox vaxt kişiləri üstələyirlər. Büyük intibah şairimizin əsərlərinin qadın qəhrəmanları əsində daxilən, mənən çox azad və humanistidlər. Fitnə də humanistiliyi, ağılı-dərrakəsi, qorxmazlığı, əqidəsiylə seçilən obrazlardandır.

Amma bütün bu yaxşı keyfiyyətlərinə baxmayaraq, Nizami Gəncəvi də qadını kişilərlə bərabərəşdirə bilmir. Təəssüf ki, dövrün təsiri, bəlkə də tələbiyle qadında qüsür aradığı məqamlar da olur. Məsələn, əsərdə biz Fitnənin Bəhram şah qarşısında sərgilədiyi cəsarətin Nizami tərəfindən belə bir şərhini görürük:

"Şəker dodaqlarda çoxdu kibrü-naz
Qadındı, qadınlar olur boşboğaz" [5, s. 97].

Hətta Nizami Fitnəni bize fitnəkar kimi də təqdim edir. Obrazın adının da Fitnə olması təsadüfi deyil. Amma animasiya filmində biz Fitnəyə tamam ayrı bir münasibət görürük. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov Fitnəni tamaşaçılara daha cəsarətli, haqsızlıqla qarşı susmayan, sözündə axıra kimi duran bir obraz kimi təqdim edir. Fitnə inadkardır, qarşısına qoyduğu məqsəd üçün gecə-gündüz çalışır, buzovu öküz olana qədər boynunda gəzdirməyi göz altına alır, səy göstərir, amma əsla bunu fitnə, ya hiylə yolu ilə həyata keçirmir. Fitnə fitnəkar deyil, tədbirli və ağıllıdır. Ədhəm Qulubəyovun Fitnəyə münasibətiyle Nizami Gəncəvinin Fitnəyə münasibəti fərqlənir. Bəlkə də Nizami Gəncəvi Fitnəni şıtaq bir uşağı əzizləyirmiş kimi fitnəkar adlandırır, necə ki, uşağı şirinliyindən "şeytan balası" deyib əzizləyir. Ancaq ssenari müəllifi obrazla daha ciddiyyətlə yanaşır, onu tamaşaçının gözündə daha da ucalara qaldırır.

Filmin rejissoru "...A.Axundov "Fitnə" nağıl-novella-

sında sadə xalqın arasından çıxmış, amma öz ağılı və fərasətli hökmədara qalib gələn Fitnənin hekayətini tamaşaçılara təqdim edir. Zəhmətlə birləşən ağlın qüdrəti təsvirin dili ilə aydın və mükəmməl ifadə olunduğundan, tamaşaçıların yaddaşında geniş yer tutur” [1, s. 359].

Nizami Gəncəviylə Ədhəm bəyin Bəhram şah obrazına da münasibətləri fərqlənir. Bəhram şah animasiya filmində qanicən kimi təqdim olunur. O, Fitnənin öldürülməsi əmrini verəndə bir an belə tərəddüd eləmir. Əsərdə isə o, tərəddüd edir, öz-özünə deyir: “Bilirəm, dişiyə qiymaz ər kişi”. Bu sözlərdən sonra Sərhəngə Fitnənin öldürülməsi əmrini də gizli verir.

Animasiya filmində Sərhəng obrazı xeyirxah, rəhmdil göstərilir. Əsərdə isə o, Fitnəni hem də ona görə sağ saxlayır ki, Fitnə ona dəyəri çox baha olan yeddi ləl verir. Poemadakı Sərhəng acıgözdür, həmin ləlləri məmənniyyətlə qəbul edir. Animasiya filminin qəhrəmanı Fitnə öz dediyindən bir addım da kənara qoymur, o, axıra qədər inadla şaha sübut edir ki, sözündə haqlıdır. Əsərdə isə o, belə deyir:

“Məni ərköyünlük çıxartdı yoldan

Deyim doğrusunu azdırı şeytan” [5, s. 98].

Ədhəm Qulubəyov Nizaminin Fitnəsini qüsursuz, cəsur, işgūzar bir qadın kimi təsvir etmişdir. Əsərdən çıxan ideya gəncləri işdən, hüner göstərməkdən çəkinməməyə çağırır. “Əslində bizi heyrətə salan bütün işlər vərdişle, zəhmətlə başa gəlir. Çox təcrübə etməli, çalışmalı, ruhdan düşməməlisən” - deyir.

Nizami Gəncəvinin əsərlərindən alınmış hekayələr əsasında çəkilən digər iki film də ssenari müəllifi Ədhəm Qulubəyovdur. 1976-ci ildə onun ssenarisi ilə, Nazim Məmmədov və Bəhmən Əliyevin quruluşu rejissoru olduğu, Elçin Axundov və Məsud Pənahinin üzərində quruluşçu rəssam kimi işlədiyi “Şah və xidmətçi” filmi çəkilib.

Bu filmdə də hadisələr bize diktör mətni ilə təqdim edilir. Diktörün danışdıqlarından anlayıraq ki, qədim zamanlarda bir zalim şah vəhşi itlər saxlatdırılmış. Kime qəzəbi tutarsa, onu itlərə atdırırmış. Itlər bir göz qırpmında adamı parçalayırmışlar. Şahın xidmətçilərdən biri nə vaxtsa şahın ona da qəzəbinin tutacağını anlayaraq, itləri özünə alışdırmaq üçün gizli-gizli onlara yemək verərmiş.

Günlərin bir günü şah ovda olarkən, əlindən bir bala ceyranı qaçırır. Şahın xasiyyətində qaçana aman vermək yox idi. O, bala ceyranın boğazına ip atdırıb tutdurur. Gözündən sel kimi yaş axan bala ceyranı görən xidmətçinin ürəyi parçalanır, o, ceyranı açıb buraxır. Xidmətçi o qədər xeyirxah və heyvansevərdir ki, o, ov səhnələrini izləməyə belə tab gətirmir, şah ceyranları öldürərkən, əliylə gözlerini bağlayır.

Şahın əmriyle xidmətçini atın dalına saryıb sürüyə-sürüyə saraya gətirirlər. Sonra da itlərə atırlar. Ertəsi günü keşikçilər xidmətçini sağ-salamat gördüklərdə əvvəlcə gözlərinə inanırlar, sonra heyrətlə şaha xəber verməye qaçırlar. Itlərə atdırıldığı xidmətçinin sağ olduğunu öyrənəndə şah mat qalır. Əmr edir ki, xidmətçini hüzuruna gətirsinlər. Xidmətçi şaha deyir: “Ey şahım, on il sənə qulluq elədim, əvəzində nə oldu?

O itlər isə əksinə haqqımı itirmədilər”. Zalim şah xidmətçinin sözlərindən ibret dərsi alır, bu günə qədər səhv elədiyini başa düşür.

Beləliklə, on illik zəhmətinin, əziyyətinin qədrini bilməyən, xoşuna gəlməyən birçə hərəketinə görə xidmətçinin haqqını itirən şahın əksinə olaraq, vəhşi itlər hərdənbir onlara yemək gətirən, şəfqətli davranan adamın yaxşılığını unutmurlar və əvəzsiz qoymurlar. İnsanların bəzən heyvan qədər belə yaxşılıq bilməməyi, xeyirxahlılığı qiymətləndirməməyi, qədirbilməzliyi filmdə aşağıyla təsvir olunur.

Cizgi texnikasıyla çəkilən filmdə ov səhnələri, qaçan ceyranlar və atlar dinamik və məharətlə işlənilib. Əv zamanı qəddar səhnələr, şahın əmriyle adamın diridiridir itlərin önünə atılması azyaşlı uşaqlar üçün baxılması məsləhət olmayan səhnələrdir. Yuxarı sinif şagirdləri və yeniyetmə gənclər isə filmdən ibretəmiz nəticələr çıxara bilərlər.

Nizami Gəncəvi əsərlərindən götürülmüş əhvalat əsasında çəkilmiş növbəti animasiya “Xeyir və şər” (1980; rejissor-Nazim Məmmədov, ssenari müəllifi-Ədhəm Qulubəyov, quruluşçu rəssam-Rafiz İsmayılov) filmidir. Filmin süjeti şairin “Yeddi gözəl” poemasından alınmış məşhur əhvalat üzərində qurulub. Applikasiya texnikasıyla çəkilən film-nağılda xeyirlə şərin əbədi mübarizəsindən, qarşısına çıxan çətinliklərə sına gələn xeyirin qələbə çalışmasından danişılır.

“Fitnə” filmi kimi “Xeyir və şər” filimdə də daha çox statik kadrlar yer alır, iri planlardan az istifadə olunur, hətta biz personajların simasını nadir hallarda iri planda görürük. Qəhrəmanlar üz mimikaları, dodaqlarıla deyil, bedənləri, əl-qol hərəkətləriyle danişırlar. Bütün bunlara baxmayaraq, ekranada bir-birini əvəz edən miniatür üslublu rəsmlər tamaşaçını ekran qarşısına kilidləyir, Nizami sözünün sehri altına salmağa müvəffəq olur.

Filmərin təsvir həlli kitab illüstrasiyasını yada salır. Sanki gözümüzün qarşısında kitab vərəqlənir, biz hərəkət edən kadrlardan çox rəsmli vərəqləri görürük. Təsadüfi deyil ki, miniatür sənəti özü də Azərbaycanda kitab illüstrasiyası kimi formalılaşmış məşhurlaşmışdı. Azərbaycan miniatür sənətinin inkişafı XIII əsrin əvvəllerindən başlamış, XV əsrin əvvəllərində isə bədii xüsusiyyətləri daha da təkmilləşdirilmişdir [4].

Bu dövrə Nizami Gəncəvinin əsərlərinə çəkilən illüstrasiyalar bədii məziyyətləriyle fərqlənir. Onlardan ən məşhuru dahi rəssam Əbd əl-Xoyinin “Xosrov və Şirin” poemasına çəkdiyi illüstrasiyalardır.

1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayılov dövründə tamamlanan “Xəmsə”nin illüstrasiyaları obrazlı ifadə vasitələrinə, kompozisiyaların mürəkkəbliyi və koloritliyinə görə xüsusən seçilir, Təbriz miniatür məktəbinin banisi Sultan Mehəmməd və tələbeləri tərəfindən çəkildiyi düşünülən bu illüstrasiyalar günümüze qədər öz şöhrətini, ecazkarlığını qoruyub saxlamışdır.

1410-1420-ci illərdə Təbrizdə məşhur xəttat Əli Həsen Soltanı tərəfindən köçürülmüş “Xosrov və Şirin” poemasının əlyazmasına çəkilmiş illüstrasiyalar, XV əsrin sonunda, 1482-ci ildə Təbrizdə Soltan Ağqoyunu dövrünün görkəmli xəttatı Abdul Rahim tərəfindən

köçürülmüş "Xəmsə"yə çəkilən illüstrasiyalar miniatür sənəti tarixində xüsusi yer tutur. Bu baxımdan böyük şairin yaradıcılığı Azərbaycan miniatür sənətinin inkişafına böyük töhfələr vermişdir.

Azərbaycan animasiya ustaları da dahi şairin əsərlərini ekranda canlandırmışdır, bu ənənəyə sadıq qalmış, şairin poemalarının qədim əlyazmalardakı, kitablardakı ruhunu qoruyub saxlamağa, tamaşaçılara ötürməyə çalışmışlar.

"Xeyir və Şər" filminde diktör mətni nəzmlə oxunur. Şəhər meydanında carçı car çekir ki, şahın qızı xəstədir və kim onun dərdinə əlac tapsa, şah qızını ona verəcək. Amma qızın üzünü görüb onu sağalda bilmeyənlər də öldürüləcək. Xeyir adlı bir şəxs çox uzaqlarda bir ağacın olduğunu və bu ağacın yarpaqlarının hər bir dərdi sağaldığını öyrənir. Bu dərman üçün yola çıxan Xeyir ucsuz-bucaqsız səhradan keçir. Yolda Xeyir başqa bir yolcu ilə tanış olur. Xeyirin suyu qurtaranda, yol yoldaşı ona su qiyır. Xeyir suyun əvəzində ona daş-qas vəd edir. Amma ürəyi şərə dolu olan adam buna razi olmur, suyun əvəzində Xeyirin gözlərini çıxartmaq istəyir. Susuzluğa artıq dözməyən Xeyir məcbur olub gözlərinin çıxarılmasına razılaşır. Xeyirin gözlərini çıxaran Şər ona su da vermır. Səhrada gözsüz və susus qalan Xeyiri bir gözəl qız tapır. Xeyirin gözlərini məlhəmli ağacın yarpaqları ilə sağalırlar. Onun gözləri açılanda həyatını xilas edən qızın bir könüldən min könülə vurulur. Qız da Xeyiri sevir. Şər adam Xeyirin dalınca getdiyi ağacı tapır, lakin burulğana düşərək məhv olur.

ƏDƏBİYYAT

1. Əbdülrəhmanlı Nəriman. Azərbaycan Kino Sənəti Tarixi. III cild, Bakı, Qanun, 2020.
2. Əzimova Sevinc. Azərbaycan animasiya kinosunun ədəbiyyatla əlaqələri. Azərbaycan animasiyası. Bakı, Peri Film, 2018, səh. 100-124.
3. Kazımkəzadə Aydin. Azərbaycan kinosu/1 Filmlərin izahlı kataloqu, 1898-2002. Bakı, 2002.
4. Miniatür sənəti -https://az.wikipedia.org/wiki/Miniat%C3%BCr_s%C9%99n%C9%99ti
5. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, "Lider nəşriyyatı", 2014.

Filmoqrafiya:

1. "Fitnə" - <https://www.youtube.com/watch?v=jLU8m573I4A>
2. "Şah və xidmətçi" - <https://www.youtube.com/watch?v=7eSWuriZ7Gg>
3. "Xeyir və şər" - <https://www.youtube.com/watch?v=jelOAXipT44>

Nizami Ganjavi's motives in Azerbaijan animated film

The article is about animations shot on poems of great Azerbaijan poet Nizami Ganjavi. The author is analyzing the main idea, literary way of description, typical features of various characters in the films such as "Fitna", "Shah and khidmatchi", "Kheir and Shar". The author is also adding that Nizami Ganjavi's legacy is still keeping its actuality and going on to be rich source for film makers mentioning about his huge influence at widening world view and growing up process of children.

Key words: Nizami Ganjavi, Azerbaijan, animation, film, miniature art, script, character.

Мотивы Низами Гянджеви в азербайджанском анимационном кино

В статье повествуется об анимационных фильмах, созданных по мотивам поэм великого азербайджанского поэта Низами Гянджеви. Автор анализирует идеальное содержание, художественное решение, характер образов таких фильмов, как «Фитна», «Шах и слуга», «Добро и Зло». Говоря о влиянии произведений великого мастера слова на мировоззрение и воспитание детей, автор подчеркивает, что наследие Низами Гянджеви и сегодня сохраняет актуальность, являясь богатым источником вдохновения для наших кинематографистов.

Ключевые слова: Низами Гянджеви, Азербайджан, анимация, фильм, искусство миниатюры, сценарий, образ.

Xeyir isə şəfali ağacın yarpaqlarını özüyle gətirərək şahın qızını sağaldır. Amma o, şahın qızı ilə evlənməkdən imtina edir. "Dünyanın nə varında, nə pulunda gözüm var mənim. Sənin qızın bacımdı, öz sevgilim var mənim", - deyir şaha. Xeyir sevdiyi qızın yanına qayıdır həmşəlik xoşbəxt olur, layiq olduğu səadətə və həyata qovuşur.

Xeyire çağınış edən, insanları xeyir işlər görməyə səsləyən, şər eməllərdən uzaq olmağa çağırın dahi şair Nizami Gəncəvinin ideyalan bu qısa animasiya filminde ustalıqla tamaşaçılara çatdırılır. Bu filmdə də Xeyiri xilas edən, onu həyata qaytaran qız obrazı diqqət çekir. O da Nizaminin digər qadın qəhrəmanları kimi fədakar və xeyirxahdır.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi ili" kimi qeyd olunur. Bu baxımdan, dahi şairin zəngin irsi digər sənət sahələri kimi animasiya kinomuzun da marağında olmalı, əsərlərinin motivləri əsasında uşaqlarımız üçün yeni animasiya filmləri çəkilməlidir. Uşaqlarımızın, yetkinleşen gəncliyin dahi şairdən öyrənəcəyi çox şey var. Çünkü, onun poemalarında çatdırıldığı fikirlər nəsihətamız deyil, iibrətamızdır. Bu fikirlər bədii cəhətdən əsaslandırıldıqdan olduqca inandırıcıdır. Məhz bu inandırıcılıq Nizami Gəncəvinin əxlaqi-didaktik əsərlərini müasir gənclər, uşaqlar üçün aktual, oxunaqlı və əvəzsiz edir.

Açar sözlər: Nizami Gəncəvi, Azərbaycan, animasiya, film, miniatür sənəti, senari, obraz.